

## Elektrometriya məlumatlarına əsasən geoflüidal təzyiqlərin modelləşdirilməsi

M.M. İsgəndərov<sup>1</sup>, N.V. Paşayev, g.-m.e.n.<sup>2</sup>,

**Açar sözərlər:** elektrometriya, modeləşdirmə, anomal yüksək lay təzyiqi.

A.A. Səməzdəzə<sup>3</sup>, N.Z. Bağırzadə<sup>4</sup>

<sup>1</sup>"Neftqazelmətdiqiqatlılaşdırma" İnstitutu,

<sup>2</sup>Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: mahal.ısgenderov@socar.az

DOI:10.37474/0365-8554/2021-8-4-10

### Моделирование геофлюидальных давлений по данным электрометрии

М.М. Искендеров<sup>1</sup>, Н.В. Пашиев, к.г.-м.н.<sup>2</sup>, А.А. Самедзаде<sup>3</sup>, Н.З. Багирзаде<sup>4</sup>  
<sup>1</sup>НПП «Нефтконтакт»,  
<sup>2</sup>Азербайджанский государственный университет нефти и  
промышленности

**Ключевые слова:** электрометрия, моделирование, аномально-высокое пластовое давление.

Рассмотрена одна из наиболее актуальных проблем – изучение геофлюидальных давлений, а также исследование зоны аномально высокого пластового давления, ее количественная оценка. На основе новых геофизических исследований скважин(электрометрии) проведено моделирование геофлюидальных давлений. Применяемый метод позволяет более точно идентифицировать зону аномально высокого пластового давления и количественно ее оценить на основе данных геофизических исследований скважин.

Anomal yüksək məsəmə təzyiqi (AYMT) neft sonnayesində böyük məbləğdə xələc sabob olur və qayıcların qazılması zamanı ən geniş yayılmış təhlükələrdən biri hesab olunur. Qazma aparılaçaq sahələrdə lay təzyiqinin öncən qiymətləndirilməsi təhlükə yarada biləcək riskləri kəskin azaldır və qazma işlərinin optimal planlaşdırılmasına imkanları açır.

Dərin yatan karbohidrogen yataqlarının axtarışı və mönimləşməsi qayıcların qazılması zamanı AYMT ilə şərtlənən bir sira çatınlıklarla müşahidə olunur. Yatım dərinliyinin yaxı AYMT-nin düzgün proqnozləndirilməsi "quyu-lay" sistemində elastik tarazlıq şəraitində qazma məhlulunu minimum ağırlasdıraraq qazmanı rahat həyata keçirməyi imkan verir. Bu halda layların hidroyarılmasında, çökəmisi, komarcların tutulması ilə əlaqədar qazaların sayı azalır.

Kəsilmiş boyu geoflüidal təzyiqin paylanması haqqında məlumatların əldə edilmişsi quyu layihəsinin düzgün əsaslaşdırılmasına, istismar və qoruyucu komorların sayı və keyfiyyətinin optimallaşdırılmasına imkan verir. Bundan əlavə, qazma zamanı gil məhlulunun sıxlığının azalması kollektor laylara təsirini azaldır ki, bu da dərində yatan məhsuldalar layların sıraqlı növbələri üçün böyük əhəmiyyət kəsib edir.

Anomal geoflüidal təzyiqin öyrənilməsi ilə B.L.Aleksandrov, Ə.L.Əliyev, A.E.Quryevic, V.M. Dobrinin, V.A.Zilberman, A.A.Kartsve, V.V. Kolodiy, P.N.Kropotkin, S.F.Mehdiyev, R.M.Novosiletski, B.A.Serebryakov, K.Barker, D.Bışop, K.Maqara, M.Pauers, U.Rubin, U.Fertl,

### The modeling of geofluidal pressures by electrometric logging data

M.M. İskəndərov<sup>1</sup>, N.V. Paşaev, Cand. in Geol.-Min. Sc.<sup>2</sup>; A.A. Səməzdəzə<sup>3</sup>, N.Z. Bağırzadə<sup>4</sup>

<sup>1</sup>"Oil-Gas Scientific Research Project" Institute,  
<sup>2</sup>Azerbaijan State University of Oil and Industry

**Keywords:** electrometric logging, modeling, abnormally high formation pressure.

The paper reviews one of the most urgent issues – the study of geofluid pressures, as well as the investigation of the zone of abnormally high formation pressure and its quantitative estimation. The modeling of geofluid pressures has been carried out in the research based upon the electrometric logging data of the wells. Applied method allows to identify the zone of abnormally high formation pressure more precisely and evaluate it quantitatively based on the geophysical well logging data.

K.Xabbert, D.Xenşoun, R.Çepmen və başqa alımlar mögul olublar.

Anomal yüksək lay təzyiqinin (AYLT) yaranma səbəbləri və təbiiəti haqqında müxtəlis fikirlər mövcududur. Daha geniş yayılmış və qəbul edilmiş əsas fərziyyələrə nəzər salaq [1]:

- səxurların gravitasiya sıxlılaşması;
- tektonik gərginləşmələrin təsiri və dərinlik rezervuarları deformasiyası;
- hidrodinamik gaplı rezervuarlarda yüksək təzyiqli dərinlik fluidinin axını;
- müxtəlis geoloji lokal amillərin təsiri.

U.Fertləyə görə məsəmə fluidində anomal təzyiqlərin yaranma səbəbi bir və ya bir neçə amıl ola bilər. Onlar əsasən geoloji, fiziki, geokimyavi və mexaniki proseslərə əsərdir. Osmoiti, dəşdüzün kütləvi toplanması, diagenez, daimi buzlaqlar, termodinamik, biokimyavi amillər və s. kimi təzahürələr də qeyd etmək olar [2].

Azərbaycanda AYLT-nin yaranma səbəblərinin və sahə boyunca yayılma qanunaşdırılmışluğunun tədqiqi ilə müxtəlis vaxtlarda Ə.L.Əliyev, A.K.Əliyev, R.Y.Əliyarov, E.R.Derqunov, R.R.Cəfərov, S.M.Ibrahimov, Ə.Ə.Imanov, K.A.Qasımov, K.M.Karimov, R.R.Rəhmanov, M.Z.Raçinski, S.Q.Salayev, N.Y.Xalilov, M.B.Xeyirov, X.B.Yusifzadə və digər tədqiqatçı almışlar möşəl olmuşlar.

Bakı arxipelaqının Məhsuldar Qat (MQ) çöküntülərinin karbohidrogen yataqlarının förləndirici xüsusiyyətlərindən biri burada AYLT-nin olmasıdır.

MQ-nın Alt Pliosen su basqılı kompleksində ilkin lay təzyiqinin hidrostatik təzyiqdən kifayət qədər yüksək, bəzi hallarda isə 50 % və daha çox olması müyyən edilmişdir. AYLT-nin təzahür həm kəsiliş, həm də sahə boyunca qeyri-barabar yaranmasına təsdiq edir.

Abşeron nefli-qazlı sahəsində (yərində və arxipelaq daxil olmaqla) lay təzyiqinin hidrostatikdən (hidrostatik qrädiyent 0.0120 MPa/m-dən çox deyil) yüksəksəliyi minimal qiymətlərdən sıçyalınlər. Ceyrançayın depressiyesi, Əlat dağ silsiləsi, Bakı arxipelaqi, Xəzər donuzinin Türkman şelfi sahələrində bu qiymət 0.0125-dən 0.0145 MPa/m-də qədər artır, Kürəyani ovalığı sahələrində isə maksimumu çatır (0.0155–0.0160 MPa) [3].

Son dövrlerdə aparılmış tədqiqatlarla əsasən Conubi Xəzər hövzəsinin (CXB) təkənmül xüsusiyyətləri və müsəsələ geoloji strukturlar AYLT üçün kifayət qədər müabit şəraitin yaranmasına bariz nümunəsidir. Burada Pliosen Dördüncü Dövr ərzində plastik terrigen çöküntülər üstünlük təşkil

edən sürətli çöküntütoplanma (3–4 km/mln. il, ayri-ayrı dövrlərdə 7 km/mln. ilə kimi) və vərmis və böyük qalınlıqlı çöküntü örtüyü (25 km) olmuş gəlmədir. CXH-nin Kaynozoy kəsilişində gillər çöküntülərin ümumi həcmindin 80–90 %-ni təşkil edir. Çökəmə səxur kəsilişində çox yüksək AYLT ən yaxşı halda temperaturlara müşayiət olunan proseslər izah olunur (xüsusi neft və qazın əmələ gələməsi, smektiy illəri keçməsi) və səxurların sıxlığının azalması, eləcə də boşalmaların əmələ gələməsi ilə müşahidə olunur. Hövzə əsasən mərkəzi və dəha çox gömülümlü hissəsində (15–18 °C/km) ən kiçik temperatur qrädiyenti ilə xarakterizə olunur ki, bu da böyük dərinliklərə qədər gillərin sıxışma komponentlərinin saxlanılması səratdır. Gillərin yaratdığı masanma təzyiqi hidrostatik təzyiqdən 1.5–2 dəfə yüksəkdir. Məsələn, Zəfr-Məşəl strukturundan CXH-nin dərin dəniz hissəsində 6475 m darinlikdə ölçülmüş lay təzyiqi 132 MPa-ya bərabərdir ki, bu da hidrostatik təzyiqdən iki dəfə çoxdur [4].

Nef və qaz yataqlarının axtarışı, koşfiyyatı və işlənməsi ilə möşəl olan bir çox mütoxassislərin üzələşdiyi geoflüidal təzyiqləri proqnozlaşdırılan əsaslırları nəzər yetirək.

### Tədqiqatın aparılma metodikası

Tədqiqatın aparılması üçün ilk növbədə AYLT-nin proqnozlaşdırılmış mövcud əsaslırların imkanları dayarlıdırılmışdır.

Ümumiyətlə, AYLT-nin proqnozlaşdırılması və qiymətləndirilməsində istifadə olunan əsaslar, zamana görə informasiyanın əldə olunması baxımdan üç qrupa bölündür. AYLT-nin qazmından avval, qazma prosesindən sonra qazmadan sonra proqnozlaşdırılan əsaslırlar (şəkil 1).

Birinci qrupa geofiziki koşfiyyatı əsaslırları (seismik, kaşfiyyat, elektriki kaşfiyyat və digər təsliar), eləcə də geoloji-geofiziki müşahidələr görə çökəməsəxurların sıxlışma prosesinin izlənəsinə imkan verən əsaslırları addır.


İkinci qrupa qazma prosesinin mexaniki parametrləri və qazma məhlulun xüsusiyyətlərinin dayışmasını müşahidə edən əsaslırlar daxildir.

Üçüncü qrupa müxtəlis karotaj əsaslırları ilə əlనan fiziki parametrlərə və laydlarda aparılan analizlərə asaslanan əsaslırları addır.

Quyu geofiziki tədqiqatları (QGT) məlumatları görə AYLT-nin proqnozlaşdırılmasında əsasən üç əsaslırlar istifadə olunur: normal sıxlışmış gillər ayrısı; ekvivalent dərinliklər; kompresiyon ayrırlar.

Bu əsaslırlar hər biri eyni fiziki səciyyələndir-

Şəkil 1. AYLT-nin proqnozlaşdırılması üsullarının təsnifatı



maya əsaslanır və yalnız bu səciyyənin analitik yerinə yetirilməsinə görə fərqlərin.

Quyu kəsilindən seçilmiş xalis gil laylarının fiziki xassallarından məsəmə təzyiqinin indikatoru kimi istifadə edilir və onların sıxlığında dərəcələrinə görə böyük darlinliklərdə AYLT-nin yaranmasının xarakterini cəhəti müayyənləşdirir.

Lay və məsəmə təzyiqləri "kollektor-qalın gil təbəqəsi" təməsində bir-birinə bərabər, təməsindən konarlıda xüsusun kollektordan 10–100 m aralıda məsəmə təzyiqi lay təzyiqindən kifayət qədər fərqli ola bilər. Bu səbəbdən AYLT-ni proqnozlaşdırıldıqda və qiymətləndirdikdən lay təzyiqi haqqında informasiya daşıyan və kollektor səxurların xəzinəsində yerləşən gil layları da daxil olmaqla maksimal sayıda gillər intervalları seçərək emal etmək lazımlıdır. Gilli intervalların seçimi zamanı optimallıq 10–15 m olmalıdır qalınlığı 4–5 m-dən kiçik olmayan layları götürmək məqsədindəyindür. Digər hallarda layın qalınlığı 3–5 m-dən böyük deyilsə, layın qalınlığına görə düzəlliş edilir. AYLT şəraitində məsəmələri nəst, qaz və ya su ilə doymuş gilli səxurların məsəməliyi normal məsəmə təzyiqi şəraitindəki analogi şəraitla müqayisədə yüksəkdir. Bu, məsəmələrdəki maye təzyiqinin yüksək olması, nəticə etibarla sıxlığa prosesinə əsas təsir göstərməsindən olur. Başqa sözü, məsəmələrdəki mayenin təzyiqi nə qədər yüksək olarsa, gil layları bir o qədər az sıxlışmışdır [5].

Kəsili gilli səxurların xüsusiyyəti effektiv gərginlikdən birmənəli aslı olur. Gilli səxurlar dedikdə eyni dispersiyalı, eyni kimyəvi və mineraloji tərkibli argillit və sıxlılmış gil səxurları nəzərdə

tutulur ki, onlar bir-birindən yalnız sıxlama dərəcələrinə görə fərqlənlərlər. Karotaj diaqramlarında xalis gillərin sıxılıcyası aşağıdakı kimidir:

- qamma-karotajı və quyu potensialı ayrılırində orta və yüksək göstəricilər;
- kavernomer diaqramında quyu diametrinin artması (su əsaslı məhlülə qazma);
- müqavimət və neutron-qamma karotajı üslülləri diaqramlarında nisbatan kiçik göstəricilər;
- akustik karotaj (AK) ayrılmışında yüksək göstəricilər və s.

Təzyiqlərin proqnozlaşdırılması və qiymətləndiriləməsi üçün mədən-geofiziki tədqiqatların optimal kompleks aksor hallarda müqavimət əsaslı unluq hər hansı bir növünün (yan karotajı, yaxud induksiya karotajı) AK ilə əlaqələndirilməsi hesab edilir. Sonuncunun göstəricilərinə praktiki olaraq kəsiliş üzrə layların mineralşələmə dərəcəsinin dayışması təsir göstərmir. Lakin bu geofiziki parametrlər səxurun temperaturunun və kəsiliş üzrə gilin mineraloji tərkibinin dayışmasını, eləcə də interpretasiya edilən laylarda qumlu-karbonatlı materialın miqdarı və həmçinin effektiv gərginlik kifayat qədər təsir göstərir.

AYMT zonasını təyin etmək üçün geofiziki parametrlərin qiymətlərinə bu amillərlə yanşı quyu diametri və layın qalınlığına görə düzəlliş edilir, sonra isə logarifmik miqyasda bu parametrlərin dərinlikdən asılılıq qrafikləri qurulur. Normal sıxlama xətti keçirilir və bu xəttin meyletməsi olarsa həmin hissə AYMT zonası kimi qəbul edilir. Meylətminin qiymətinə görə normal hidrostatik təzyiqdən məsəmə təzyiqinin fərqlənməsi haqqında araşdırılmalar aparılır.

Bakı arxipelağının şimal hissəsində, Səngəçal-Duvanni-Xarı-Zırə adası yatağında 10 km CS istiqamətində yerləşən Alt Pliosen çöküntüləri dərin quyuvarla (5000 m-də qədər və daha çox) açılmış və sınaqdan keçirilən Bulla-dəniz yatağı seçilmişdir. Məlumdur ki, burada AYLT-nin intensiv təzahürlərinə rast gəlinir.

İlk növbədə QGT-məlumatlarına görə bütün kəsiliş üzrə qalınlıq 3–5 m-dən böyük olan xalis gilli (qumlu və əhəngdaşı qarışıqlı olmayan) səxurlarla təməs olunan intervallar seçilmişdir. Sonrakı mərhələdə seçilmiş gilli laylar üçün fərqli olunan xüsusi müqavimətin qiymətləri müəyyən edilmiş və yuxarıda təqdim edilən metodikaya əsasən qazma məhlulunun xüsusi müqavimətini və quyu diametrinin dayışmasını nəzərə alan düzülləşər etməklə seçilmiş gilli layların xüsusi müqavimətlərinin qiymətləri dəqiqləşdirilmişdir.

Gilli səxurlarda AYLT-nin kimiyyətə qiymətləndiriləməsi üçün gillərin xüsusi müqavimətini əsasən aşağıdakı düsturdan istifadə edilmişdir [6]:

$$P_s = P_{\text{a,bə}} + \frac{g(\delta_{\text{qz}} - \delta_{\text{tə}})_n \Delta H}{\lg \frac{\rho_{\text{tə}}^n}{\rho_{\text{qz}}^n} + \frac{\alpha(\rho_{\text{qz}})}{G_n \Delta H}}, \quad (1)$$

burada  $P_s$ ,  $P_{\text{a,bə}}$  – müvafiq olaraq anomali və normal hidrostatik məsəmə təzyiqləri;  $\delta_{\text{qz}}$ ,  $\delta_{\text{tə}}$  – uyğun olaraq səxurlar və lay suyunun  $\Delta H$  intervalının da orta çəkili sıxlıqları;  $G$  – geotermik qradient;  $\rho_{\text{qz}}^n$ ,  $\rho_{\text{tə}}^n$  – normal ( $H_1$ ,  $H_2$  dərinliklər) və anomali təzyiqlərdə gilli səxurların xüsusi elektrik müqaviməti;  $\alpha$  – temperatur asılılıq.


Bütöñü təsərrüfatdan faktiki məlumatlara əsasən lay təzyiqinin təyinini aşağıdakı empirik asılılıq vəsaitilə müəyyən edilmişdir [7]:

$$G_{\text{lay}} = G_{\text{dağ}} - (G_{\text{dağ}} - G_n) \left[ \frac{(\rho_{\text{qz}})_s}{(\rho_{\text{qz}})_n} \right]^m, \quad (2)$$


burada  $G_{\text{lay}}$ ,  $G_{\text{dağ}}$  – lay və dağ təzyiqinin qradientləri;  $(\rho_{\text{qz}})_s$ ,  $(\rho_{\text{qz}})_n$  – anomali və normal təzyiqlərdə gillərin xüsusi müqaviməti,  $\text{Om}^{-m}$ ;  $m$  – indeksdir.

Tədqiqat işində yuxarıdakı düsturlardan istifadə edərək Bulla-dəniz yatağı timsalında lay təzyiqi qiymətləndirilmişdir.

Bulla-dəniz yatağında 44 quyuda termometriə aparlınlı ölçmə məlumatlarından istifadə edərək temperaturun dərinlikdən asılılıq qrafiki qurulmuşdur (Şəkil 2). Ümumiyyətlə temperatur qiymətləri dərinliyi 1501–5622 m shəhər edən 45–112 °C arasında dayışan temperaturla, orta qiyməti 74 °C ilə səciyyələnir.



Şəkil 2. Bulla-dəniz yatağında temperaturun dərinlik-dən asılılığı



Şəkil 3. Abşeron və Bakı arxipelaqlarında gillərin məsəməliyin dərinlik üzrə dayışması

sında dəyişir, orta qiyməti  $1.019 \text{ q/m}^3$  təşkil edir. Abşeron (yarmada daxil olmaqla) və Bakı arxipelaqlarında gillərin məsamətinin dərinlikdən asılı olaraq dəyişməsi təhlili edilmiş və aparılmış tədqiqatda istifadə olunmuşdur (şəkil 3).

Qeyd etdiyimiz kimi, istonanlı əsulla gillarda məsamə təzyiqinin qiymətləndirilməsi üçün hər hansı petrofiziki parametra görə normal sıxlığmış gil xəttinin qurulmuşluğunu tələb edir. "Petrofiziki paramet - dərinlik" koordinatında gil xəttinin yerinin etibarlılığı məsamə təzyiqinin qiymətinin sahiliyini təsdiqləyir və ilk növbədə normal sıxlışma dərinliyində gil laylarının sayındandır asılı olur.


Bəzən elə həllar olur ki, QGT məlumatlarının interpretasiyası zamanı kifayət qədər gil layları olmadıqda quyu kəsişində AYMT zonasını təyin etmək və komiyatçısı qiymətləndirmək mümkün olmur. Bu da normal sıxlığmış gil xəttinin müəyyən edilməsi riyazi modeləşdirmə üsulundan istifadəni zəruri edir.

Məlumdur ki, elektrik karotajında ölçülən əsas parametr sűxurların xüsusi müqaviməti. Gillərin xüsusi müqaviməti məsamə flüidin xüsusi müqaviməti, məsaməlik və elektrik səyriyi parametrlərindən asıldır [8].

Gillərin xüsusi müqavimətinin hesablanması üçün aşağıdakı modelden istifadə edilmişdir:

$$\rho_{\text{gil}} \frac{\rho_w T^2}{a K_{\text{m,gil}}} \quad (3)$$

burada  $\rho_w$  - sərbəst suyun xüsusi müqaviməti;  $K_{\text{m,gil}}$  - gillərin məsaməliyi;  $a$  - sabit komiyat;  $T$  - elektrik səyriyi.



Şəkil 4. Bulla-dəniz yatağı timsalında gillərin xüsusi müqavimətinin (a) və məsamə təzyiqinin (b) dərinliyinə görə dəyişməsi

Məlumdur ki,  $a$  parametrinin qiyməti az hündürlərdə dəyişir və MQ cöküntülərinin Abşeron arxipelaqı, Cənubi Abşeron avtomotor zonası və Bakı arxipelaqı rayonları üçün uyğun olaraq  $0.845$ ,  $0.835$ ,  $0.845$ -ə bərabərdir [9].

Elektrik səyriyi parametrinin qiyməti  $1.8$ – $3.7$  arasından tədqiqat sahəsində lay suyun xüsusi müqaviməti isə  $0.04$ – $0.08 \text{ Om}^{-1}$  intervalında dəyişir.

Məsamə və lay sularının mineralallaşma dərəcəsinin qiymətlərinin yaxın olmasını qəbul edərək, gillərin xüsusi müqavimətinin qiymətləndirilməsindən sonra lay sularına dair məlumatlardan istifadə edilmişdir.

Gillərin sıxlığması zamanı onların xüsusi müqavimətinə təsir edən əsas amillərdən biri elektrik səyriyi parametridir. Məlumdur ki, gilli sűxurlar kollektorlara nisbətən daha çox sıxlamağı mövcud qalır.

Bulla-dəniz yatağı üzrə on üç quyuda aparılmış elektrik karotaj ölçülərləndən istifadə edərək gilli layların müxtəlif dərinliklərə uyğun xüsusi müqavimətlərinin orta qiymətləri hesablanmışdır (cadval). QGT məlumatlarında əsasən təyin edilmiş gilli layların xüsusi müqavimətləri hesablanma qiyamətləri ilə müqayisə edilmişdir. Cadvaldən görüñüy kimi, on böyük nisbi şərqi 15 % təşkil etənə, bu müşahidələrin cüzi hissəsini təşkil edir.

Ümumiyyətə, QGT və modeləşdirməyə görə, gillərin xüsusi müqavimətlərinin fərqiñin orta qiyməti 6.5 % təşkil edir.

Aparılmış təhlillərin nəticələrinə görə, riyazi modeləşdirmə üsuluna əsasən normal sıxlışma xəttinin qurulmasının mümkün olduğunu göstərir

Dərinlik, m	QGT-yə görə $P_w$ , Om $\cdot$ m Müşahidələrin sayı	Orta qiymət	Modeləşdirməyə əsasən $P_w$ , Om $\cdot$ m	Nisbi şərqi, %	
4950	8	3.2	3.7	15.3	
5050	6	4.5	3.9	15.3	
5150	12	4.1	4.01	2.2	
5300	14	5.2	4	1.09	
5400	18	6.0	5.4	10.4	
5500	25	5.4	5.62	3.9	
5600	31	5.6	5.82	3.7	
5800	20	6.1	6.8	11.5	
5950	8	7.1	7.31	2.9	
6000	4	7.4	7.47	0.91	
6100	17	7.5	7.8	3.75	

və komiyatçısı qiymətləndirmələrin etibarlığını təsdiqləyir.

Əldə edilmiş məlumatlara əsasən, Bulla-dəniz yatağı timsalında normal sıxlışma gil xətti qurulmuşdur. Hesablanmış və müşahidə edilmiş gillərin xüsusi elektrik müqavimətlərinin və məsamə təzyiqinin dərinliyi görə dəyişməsi qrafikdə göstərilmişdir (şəkil 4).

Şəkildən görüñüy kimi, Bulla-dəniz yatağının kösiliyi üçün QGT-yə əsasən qurulmuş gillə sűxurların sıxlışma ayrıışı modeləşdirməyə əsasən hesablanmış nöqtələrə, demək olar ki, uyğun gəlir və dərinlikdən asılı olaraq gillərin fiziki xüsusiyyətlərinin normal dəyişmə tendensiyasını öks etdirir (bax: şəkil 4, a). Burada 5400–5500 m dərinlikdə normal sıxlışma gil xəttinin yerdəyişməsi aydın görünür. Həmçinin gilli layların geofiziki parametrlərinin normal sıxlışma gil xəttindən meyl etdiyi hissəsində AYLT zonası ayrılır. Hesablamaya əsasən bu zonada lay təzyiqi 74–83 MPa təşkil edir.

Nəzərə almaq ki, tədqiqat sahəsində VII horizontun orta yətərli dərinliyi 5550 m ətrafindadir, olda əldən nəticələrə görə AYLT zonası bu yataqda VII horizontun üst hissəsində müşahidə olunmuşdur.

Beləliklə, Bakı arxipelaqında yerləşən Bul-

la-dəniz yatağı timsalında aparılmış tədqiqatlarası riyazi modeləşdirmə üsulundan istifadə edərək məsamə təzyiqi müəyyən edilmişdir.

#### Nəticə

1. Anomal yüksək geoflüidal təzyiqlərin yaranma səbəbləri və təbiəti haqqında mövcud mülahizələr təhlili edilərək ümumiləşdirilmiş, yatağın qazılması və işlənilməsindən təhlükəsizlik riskinin minimuma endirilməsi üçün proqnozlaşdırmanın mövcud üsullarının imkanları dəyərləndirilmişdir.

2. AYMT zonalarının aşkarlanması və komiyatçısı qiymətləndirilməsi masasının müvafiqiyyəti həlli üçün riyazi modeləşdirmə üsulu təklif edilmiş, Bulla-dəniz yatağının quyu kəsişlilikləri tətbiq edilərək alınan nəticələrin sahiliyili lay təzyiqinin manometrlərə ölçülülmüş qiymətinə uyğunluğu 74–83 MPa təşkil edilmişdir.

3. Tətbiq edilən yanaşmanın mövcud əmənovi üsullardan üstün coxaltı quyu kəsişli boyu "xalis gillələri"-nın basit olduğunu sahələrdə "normal sıxlışma gillər xəttinin" lazımı daşıqlılıkla qurulmasına imkan yaratmasındadır ki, bu da son nəticədə AYLT zonasının toyini və onun komiyatçısı qiymətləndirilməsinin daşıqlılığına təsir edir.

#### Ədəbiyyat sıyahısı

- Dobrynin V.M., Serебряков В.А. Методы прогнозирования аномально высоких пластовых давлений. – М.: Недра, 1978, 232 с.
- Фермель У.Х. Аномальные пластовые давления / пер. с англ. – М.: Недра, 1980, 398 с.
- Буряковский Л.А., Джалеевский Р.Д., Алиев Р.Ю. Геофизические методы изучения геофлюидальных давлений. – Баку: Элм, 1986, 148 с.
- Ализаде А.А., Гусейн И.С., Мамедов П.З., Алиев Э.Г., Фейзуллаев А.А., Гусейнов Д.А. Продуктивная толща Азербайджана, в 2-х т. – М.: ООО "Недра", 2018, т. II, 236 с.
- Рагибов N.V. Quyuların geofiziki tədqiqatı məlumatlarının emal və interpretasiyası. – Bakı: ADPU, 2010, 280 s.

6. Методические указания по прогнозу и оценке аномально-высоких пластовых давлений (АВПД). – Л.: ВНИГРПИ, 1987, 135 с.
7. Мусе Ж.П., Митчелл А. Аномальные пластовые давления в процессе бурения: Происхождение – прогнозирование – выявление – оценка: техн. руководство / пер. с англ. – М.: Недра, 1991, 287 с.
8. Буяковский Л.А., Джагаров И.С., Джеваншир Р.Д. Моделирование систем нефтегазовой геологии. – М.: Недра, 1990, 295 с.
9. Абасов М.Т., Азимов Э.Х., Алияров Р.Ю. и др. Теория и практика геолого-геофизических исследований и разработки морских месторождений нефти и газа (на примере Южно-Каспийской впадины), т. I. – Баку: Элм, 1991, 428 с.

**References**

1. Dobrynin V.M., Serebryakov V.A. Metody prognozirovaniya anomal'no vysokikh plastovykh davleniy. – M.: Nedra, 1978, 232 s.
2. Fertl' U.Kh. Anomal'nye plastovye davleniya / per. s angl. – M.: Nedra, 1980, 398 s.
3. Buryakovskiy L.A., Dzhevanshir R.D., Aliyarov R.Yu. Geophysicheskie metody izucheniya geofluidal'nykh davleniy. – Baku: Elm, 1986, 148 s.
4. Alizade A.A., Guliev I.S., Mamedov P.Z., Alieva E.G., Feizullaev A.A., Guseinov D.A. Produktivnaya tolshchha Azerbaidzhana, v 2-kh t. – M.: OOO "Nedra", 2018, t. II, 236 s.
5. Pashayev N.V. Guyularlar geophysiki teddigatly melumatlarinin emal ve interpretasiyasy. – Baki: ADPU, 2010, 280 s.
6. Metodicheskie ukazaniya po prognozu i otsenke anomal'no-vysokikh plastovykh davleniy (AVPD). – L.: VNIGRI, 1987, 135 s.
7. Mushe Zh.P., Mitchell A. Anomal'nye plastovye давления в процессе бурения: проискходение – прогнозирование – выявление – оценка: техн. руководство / пер. с англ. – М.: Недра, 1991, 287 с.
8. Buryakovskiy L.A., Dzhafarov I.S., Dzhevanshir R.D. Modelirovaniye sistem neftegazovoy geologii. – M.: Nedra, 1990, 295 s.
9. Abasov M.T., Azimov E.Kh., Aliyarov R.Yu. i dr. Teoriya i praktika geologo-geophysicheskikh issledovaniy i razrabotki morskikh mestorozhdeniy nefti i gaza (na primere Yuzhno-Kaspiskoy vpadiny), t. I. – Baku: Elm, 1991, 428 s.